



AZƏRBAYCAN RESPUBLİKASININ  
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA  
DÖVLƏT VERGİ XİDMƏTİ



MƏDƏN VERGİSİ

BAKİ – 2022

## Mədən vergisinin ödəyicisi kimlərdir?

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

## Mədən vergisinin dərəcələri

- Faydalı qazıntılar üzrə

Yerin təkindən çıxarılan faydalı qazıntıların **topdansatış qiymətinə\*** aşağıdakı faiz dərəcələrini tətbiq etməklə:

- Xam neft – 26 faiz
- Təbii qaz – 20 faiz
- Filiz faydalı qazıntıları (bütün növ metallar) – 3 faiz

### \*Topdansatış qiyməti:

- Vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan),
- Bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlərdir.



### Unutmayın ki...

- Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.

### ● Qeyri-filiz faydalı qazıntılar üzrə

Növündən asılı olaraq hər kub metr üçün, yodlu bromlu sular 0,04 manat, mişar daşları 2 manat, qiymətli və yarımqiymətli bəzək daşları 6 manat, duz 6 manat, mineral sular 10 manat

aşağıda sadalananlar üzrə isə hər kub metri üçün 1 (bir) manat

- seolit
- barit
- çınqıl xammalı
- bentonit gilləri
- kərpic-kirəmit gilləri
- vulkan külü və pemza
- kvars qumları
- tikinti qumları
- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər
- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)
- gips, gəc
- üzlük daşları (mərmer, qabbro, tuflar, travertin, mərmerləşmiş əhəng daşı)

### **Mədən vergisinin bəyannaməsini nə zaman təqdim etməli və ödənişləri necə həyata keçirməlisiniz?**

- Mədən vergisinin bəyannaməsini hər ay faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlisiniz.
- Mədən vergisini yuxarıda qeyd edilən müddətdə dövlət büdcəsinə ödəməlisiniz.



## Vergi güzəştləri

Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

## MALİYYƏ SANKSIYALARI, FAİZLƏR VƏ DİGƏR MƏSULİYYƏT TƏDBİRLƏRİ BARƏDƏ

Vergi və sığorta qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə məlumatı "Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş" adlı bukletdən əldə edə bilərsiniz.



VEGİLƏRƏ AİD  
NƏŞRLƏR



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155  
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71  
E-poçt: office@taxes.gov.az

[www.taxes.gov.az](http://www.taxes.gov.az)

